

Azərbaycan Dövlət İqtisad Universitetinin «Rus dili» kafedrasının
baş müəllimi *Hüseynova Zeynəb Ağahəsən qızının*
nəşr olunmuş elmi və metodiki əsərlərinin siyahısı

№	Əsərlərin adı	Xarakteri	Çap olunmaq haqqında məlumat	Həcmi	Həmmüəlliflər
1	2	3	4	5	6
1.	Теория речевой деятельности – основа обучения русскому языку как иностранному	Çap edilmiş	«Dil və ədəbiyyat» nəzəri, elmi, metodik jurnal. Bakı, 2001	0,25 ç.v.	
2.	К вопросу об обучении деловой письменной речи в экономическом вузе	Çap edilmiş	«Elm və cəmiyyət» № 4, Bakı Slavyan Universiteti, «Kitab aləmi» nəşriyyat-poliqrafiya mərkəzi, 2002	0,25 ç.v.	
3.	Из опыта обучения языку специальности в экономических вузах	Çap edilmiş	«Elm və cəmiyyət» № 4, Bakı Slavyan Universiteti, «Kitab aləmi» nəşriyyat-poliqrafiya mərkəzi, 2002	0,25 ç.v.	
4.	Учебное пособие по развитию профессиональной русской речи	Çap edilmiş	Dərs vəsaiti, İqtisad Universiteti, Bakı, 2002	11 ç.v.	
5.	Роль компьютера в процессе овладения русским языком в неязыковых вузах	Çap edilmiş	AzDİU-nun elmi-praktiki konfransın tezisləri, Bakı, 2002	0,25 ç.v.	
6.	Звуковые средства обучения русскому языку	Çap edilmiş	AzDİU-nun elmi-praktiki konfransın tezisləri, Bakı, 2003	0,25 ç.v.	
7.	Обучение студентов конспектированию и реферированию текста	Çap edilmiş	«Dil və nitq» məqalələr məcmusu. Bakı, 2003	0,25 ç.v.	
8.	Творческое взаимодействие преподавателя и студента при	Çap edilmiş	«Mədəniyyət dünyası» elmi-nəzəri məcmuə. Bakı, 2003	0,25 ç.v.	

1	2	3	4	5	6
	обучении русскому языку				
9.	Из опыта использования ТСО на занятиях по культуре речи	Çap edilmiş	«Elm və cəmiyyət» № 4, Bakı Slavyan Universiteti, «Kitab aləmi» nəşriyyat-poliqrafiya mərkəzi, 2004	0,25 ç.v.	Vəzirova F.B.
10.	Взаимосвязь языка и текста при обучении русскому языку	Çap edilmiş	Ali məktəblərarası VIII elmi-praktik konfransın tezisləri, dekabr, 2004, Bakı Slavyan Universiteti, «Kitab aləmi» nəşriyyat-poliqrafiya mərkəzi	0,25 ç.v.	Məmmədova S.R.
11.	Использование наглядности при обучении русскому языку	Çap edilmiş	AzDİU-nun elmi-praktiki konfransın tezisləri, 17 mart 2004, «İqtisad Universiteti» nəşriyyatı	0,75 ç.v.	Babayeva S.R.
12.	Русский язык в Азербайджане	Çap edilmiş	Türk dünyası, Azərbaycan və Türkiyə beynəlxalq elmi praktik simpoziumun tezisləri, 2004	0,75 ç.v.	Məmmədova S.R.
13.	Выработка речевых навыков и умений на уроках русского языка	Çap edilmiş	AzDİU-nun elmi-praktiki konfransın tezisləri, «İqtisad Universiteti» nəşriyyatı, 2005	0,75 ç.v.	Əmirova A.M.
14.	Русский язык для экономистов	Çap edilmiş	Dərs vəsaiti. «İqtisad Universiteti» nəşriyyatı, 2006	11 ç.v.	Vəliyeva P.Q., Ələsgərova N.C., Hüseynova A.A., Əmirova A.M.
15.	Использование различных видов ТСО на уроках русского языка	Çap edilmiş	AzDİU-nun elmi-praktiki konfransın tezisləri, «İqtisad Universiteti» nəşriyyatı, 2006	0,75 ç.v.	Məmmədova S.R.
16.	Проблемно-поисковые формы работ на уроках русского языка	Çap edilmiş	Ali məktəblərarası VIII elmi-praktik konfransın tezisləri, aprel, 2007, Bakı	0,25 ç.v.	Məmmədova S.R.

1	2	3	4	5	6
			Slavyan Universiteti, «Kitab aləmi» nəşriyyat-poliqrafiya mərkəzi		
17.	Основные методы обучения русскому языку в национальной аудитории	Çap edilmiş	AzDIU-nun elmi-praktiki konfransın tezisləri, «İqtisad Universiteti» nəşriyyatı, 2007	0,75 ç.v.	
18.	Актуальные проблемы теории и практики преподавания русского языка как иностранного	Çap edilmiş	Beynəlxalq elmi-nəzəri jurnal. «Dil və ədəbiyyat» «Ləman» nəşr-poliqrafiya MMC, 2008	0,25 ç.v.	
19.	Коллоквиум как одна из форм учебной работы в вузе	Çap edilmiş	Beynəlxalq elmi-nəzəri jurnal. «Dil və ədəbiyyat» «Ləman» nəşr-poliqrafiya MMC, 2009	0,25 ç.v.	Vəzirova F.B.
20.	Проблемно-поисковые формы работ на уроках русского языка	Çap edilmiş	Тезисы докладов научно-практической конференции. БСУ, 2007		
21.	Основные методы обучения русскому языку в национальной аудитории	Çap edilmiş	Тезисы докладов научно-практической конференции. АзГЭУ, 2007		
22.	Явления фонетической интерференции и система управлений по ее предупреждению.	Çap edilmiş	Международный теоретический журнал. БГУ, 2010		
23.	Учебное пособие по развитию профессиональной русской речи.	Çap edilmiş	Dərs vəsaiti. «İqtisad Universiteti» nəşriyyatı. Bakı, 2010	11 ç.v.	
24.	Лингвистические аспекты обучения русскому речевому общению	Çap edilmiş	Məqalə 2013		
25.	Учебное пособие по русскому языку для практической работы со студентами экономического вуза.	çapdadır	Dərs vəsaiti. Bakı, 2014		

Azərbaycan Dövlət İqtisad Universitetinin «Rus dili» kafedrasının
baş müəllimi **Hüseynova Zeynəb Ağahəsən qızının**
2010-2014-cü illərdə nəşr olunmuş elmi və metodiki əsərlərinin siyahısı

1.	Явления фонетической интерференции и система управлений по ее предупреждению.	Çap edilmiş	Международный теоретический журнал. БГУ, 2010		
2.	Учебное пособие по развитию профессиональной русской речи.	Çap edilmiş	Dərs vəsaiti. «İqtisad Universiteti» nəşriyyatı. Bakı, 2010	11 ç.v.	
3.	Лингвистические аспекты обучения русскому речевому общению	Çap edilmiş	Məqalə 2013		
4.	Учебное пособие по русскому языку для практической работы со студентами экономического вуза.	çapdadır	Dərs vəsaiti. Bakı, 2014		